

Bakı Haqda Gündəlik

Dünya Bazar İqtisadiyyatına Pasport: İngilis Dili  
Süzan Kornel

Mənbə: Azerbaijan International jurnalı - Aİ 4.2 (Yay 1996)

© 2002. Azerbaijan International

Bir neçə il bundan əvvəl Himalay dağlarında bir qrup tibet qaćınlarına baş çəkən zaman orada amerikalıların sevimli Milad bayramı mahnısı olan "Cingl Bels" mahnısını eşidəcəyimi heç gözləmirdim. O vaxt düşündüm ki, dünyanın belə ucqar yerində bu cür mahnilar eşitmək mümkündür, onda deməli ingilis dili sözün əsl mənasında qlobal dilə çevrilmişdir.



Solda: Dil öyrənmək tək müxtəlif sözlər öyrənmək yox, həm də müxtəlif baxışlar tələb edir. Azərbaycanlılar mərkəzi bazarlarda bazarlıq edirlər. Supermarketlər təzə-təzə yaranmağa başlayır.

Lakin Azərbaycan Nepal deyil, Bakı isə coğrafi cəhətdən özünəməxsus bir yerdə - Avropa ilə Asyanın qovuşağında yerləşdiyindən əsrlər boyu beynəlmiləl bir

şəhər olmuşdur. Lakin indiki dövrdə ingilis dili azərbaycanlıların dünya bazar iqtisadiyyatına daxil olmaq üçün istifadə etdikləri vasitələrdən biridir. Rus dilinin Azərbaycanda "ikinci dil" (lingua franca - ümumi dil) kimi işlənməsinə baxmayaraq bu gün dildən istifadədə təəccübü bir keçid baş verir. İngilis dilinin ölkədə ən nüfuzlu xarici dil olmağa başladığını desək yanılımraq. Şəhərdə müəllimlər arasında ən yüksək zəhmət haqqı ingilis dili müəllimlərinə ödənilir. İngilis dili müəllimlərinə tələbat o qədərdir ki, onlar hətta ölkənin ağır iqtisadi böhran şəraitində olmasına baxmayaraq, bəzi tələbələri hazırlamaqdan imtina da edə bilirlər.

Bir amerikalı kimi mənə dörd il bundan əvvəl ilk ingilis dillilər sırasında Azərbaycana gəlmək qismət oldu. O qızmar yay günü heç vaxt yadimdən çıxmaz. 1992-ci ilin iyul ayı idi. Azərbaycana təzə gəlmişdim və ondan bir qədər əvvəl əldə etdiyim TEFL (İngilis dilinin xarici dil kimi tədrisi) [baş hərflər ingilis dilindədir] sertifikatı ilə fəxr edirdim. Artıq nəzəriyyəni həyata keçirmək vaxtı gəlib çatmışdı. İngilis dilinin tədrisində ilk təcrübəm Azərbaycana gəlmişdən 24 saat sonra baş verdi. O zaman mən müxtəlif yaş həddində olan,

müxtəlif təhsilli və xarici dil öyrənmək təcrübəsi eyni olmayan bir qrup azərbaycanlı qadına dərs deməli idim.

Lakin həmin gün çox dəhşətli isti var idi. Yandırıcı gün var idi və biz hamımız Bakının yaxınlığında yerləşən Zaqlubadakı sovet tipli “kurort zonasında” kiçik bir otağa yiğmişdik. Mən yalnız bu cəhənnəm istisindən necə yaxa qurtarmaq haqda fikirləşirdim. Əl hərəkətləri ilə tələbələrimə sərinləmək üçün on dəqiqə dənizdə çimməyi təklif etdim.

“Çimərlik paltarı,” “çimmək” və “siçratmaq” kimi sözlər xarici dil tədrisi zamanı öyrədiləcək ilk tipik sözlər deyil. Lakin onu deyim ki, onlar müəllim ilə tələbə, əcnəbi ilə yerli, amerikalı ilə azərbaycanlı arasında olan sərhədi aradan qaldırıdı. Sadə bir jest - istidən qorunmaq üçün atdığımız addım xoş əlaqələr üçün yol açdı və tələbələrin ikinci dil öyrənərkən adətən keçirdikləri sixintini azaltdı.

Uzun illər Sovet tipli pedaqogika nəticəsində insanlar dil öyrənilməsinin bezdirici və darixdırıcı olmasını güman edirdi. Bu fikir bəzi adamlarda olan stereotipə bənzəyir ki, əgər idman edəndə əzələlərin ağrıımırsa deməli yaxşı idman eləmirsən. Diqqətin qrammatik qaydalar üzərində cəlb olunması, saysız təkrarlar və saysız-hesabsız lazımsız çalışmalar öyrənməyin ləzzətini qaçırb. Gördüm ki, tələbələrim müasir və canlı ingilis dilindən uzaq olan köhnəlmiş və keyfiyyətsiz çap edilmiş mətnlərdən istifadə edərək sinifdə çalışmalar etməyə öyrəşmişdilər.

Və yadda saxlamaq lazımdır ki, Azərbaycanda tələbələr Sovet dövründə çox az hallarda xaricilərlə danışmaq imkanı əldə edirdi. Mən hətta 25 il ingilis dilini tədris edən, ancaq bir dəfə də olsun öz şifahi danışq bacarıqlarını heç bir ingilis dilli şəxslə sınamamış ali məktəb müəllimlərinin də olduğunu eşitmışəm. Bəzi qətiyyətli müəllimlərin heç vaxt ingilis dilli şəxslərlə danışmamalarına baxmayaraq, ingilis dilini gözəl və səlis öyrənməsi hali qeyri-adi deyildi.

### **İngilis Dilinə Böyük Maraq**

Bakıda indi vaxt o vaxt deyil və Azərbaycanın mədəniyyət, təhsil və ticarət sahələrində beynəlxalq ictimaiyyətə daxil olduğu bu dövrdə ingilis dilini öyrənməyə maraq çox artmışdır. Tələbələr dil öyrənməkdə inadkarlıq göstərirlər. Mən oğlanları rus-ingilis lüğətlərinin şalvarlarının kəmərlərinə taxaraq özləri ilə hər yerə apardıqlarını görmüşəm. Tarixdə ilk dəfədir ki, azərbaycan-ingilis dillərində böyük 45 minlik terminə lügəti çap olunmaq üzrədir. Bundan əvvəl ingilis dili öyrənmək istəyən hər bir azərbaycanlı əvvəl gərək rus dilini biləydi. Çünkü onların birbaşa olaraq azərbaycan dilindən digər bir dil öyrənməsi üçün material çox cüzi miqdarda idi. Tələbələr hətta küçədən keçən xariciyə bənzər və ingilis dili bilən tanımadıqları adamlarla belə danışmağa can atırlar.

Əlbəttə ki, Hollivud və pop musiqisi də gəncləri ingilis dilini öyrənməyə həvəsləndirir. Hətta kiçik uşaqlar belə bir neçə söz öyrənmişlər. Bakıda yaşadığım bu üç il ərzində dəflərlə küçədə mənə “I love you” (Mən səni sevirəm) deyən söz atanlar olub. Lakin təəssüf ki, eyni

zamanda Stalone və Şvartsnegerin zorakı filmləri nəticəsində xoşagelməz söz və ifadələr də məşhurlaşmışdır. Lakin gəlin onlardan danışmayaq.

İngilis dillilər Azərbaycanda ingilis dilini tədris etmək üçün qeyri-məhdud imkanlara malikdir. Belə ki, valideynlər başa düşür ki, şəhərdə ən yüksək məvacibli işlərə yalnız azərbaycan və rus dillərini deyil, həmçinin ingilis dilini də bilənləri qəbul edirlər və buna görə də onlar öz uşaqları üçün əllərindən gələni əsirgəmirlər. Bakı sakinlərinin çoxu iki dilli dir. Bir çox dövlət işçisinin, jurnalistin və diplomatın qaydasız felləri əzbərləmək cəhdlərini və bununla da daha bir dil öyrənmələrini görsəniz təəccüblənərsiniz.

Təbii ki, 3 yaşından 60 yaşadək azərbaycanlılara ingilis dilindən dərs dediyim üçün danışmağa çoxlu maraqlı hekayətlərim var. Bir dəfə mən bir beynəlxalq diplomatın intellektual baxımdan tez inkişaf etmiş 3 yaşlı qızına dərs deyirdim. Atası israr edirdi ki, qızı əlifbanı bilir və ona əlifbanı öyrətməyə lüzum yoxdur. “Suzan Xanım, axı mən bütün böyük hərfləri yaza bilirəm!” Biz qırmızı ağacdən düzəldilmiş stolun baş tərəfində oturmuşduq. Otağın digər tərəfində isə kabel antenəsinə qoşulmuş televizor var idi. Beləliklə, o, qətiyyatlı yazımağa başladı: “A...B...CNN (Amerikanın xəbərlər xidməti adının baş hərfləri: **Cable News Network**). Bundan sonra o tez marağını itirdi və artıq mövzunu dəyişmək vaxtı olduğunu bildirdi.

Bir dəfə də təkmilləşmiş siniflərimin birində miqdar saylarını başa salmaq üçün beysbol terminlərindən istifadə etdim. Lövhədə beysbal meydançası çəkdim. “Deməli, bu “home plait”-dir. Bəs “base” haradadır?” – deyə soruşan zaman 25 tələbə mənim üzümə elə baxdı ki, elə bil mən qədim sanskrit dilində danışirdim. Tam olaraq mənə aydın oldu ki, “dil” bir şeydir, “mədəni təcrübə” və ya “mədəni dəyərlər” isə tamam başqa bir şeydir. Şübhəsiz ki, futbol oyunundan söhbət açsaydım, o tələbələr mənə öyrədərdilər, nəinki mən onlara.

Azərbaycan Dövlət Universiteti və Azərbaycan Neft Akademiyasında xarici ölkələrdən bir çox gənc mühəndis təhsil alır. Belə tələbələrdən biri Laoslu Kammarfoun idi. Ona verdiyim testlərin birində o doğrudan da çəş-baş qalmışdı. Testdə “Mənim adım: \_\_\_\_.” Mən \_\_\_\_ yaşayıram.” Mənim telefon nömrəm \_\_\_\_.” kimi suallar verilmişdi. Lakin adının təbiətinə görə o, suali səhv salmış və “Mən telefonam” yazmışdı. [İngilis dilində telefon “phone” (foun) sözüdür və oğlanın adı Kammarfoun idi]. Nə deyə bilərdim. O testdən keçdi.

Yaşca daha böyük tələbələrimdən bir çoxu sonralar özləri də ingilis dili müəllimləri oldu. Mən onların siniflərinə baş çəkəndə çox sevinərdilər. “High five, Miss Susan” (“high-five” əldəki barmaqları bildirir. Dostlar əllərini yuxarı qaldırıb bir-birinə vuranda bu ifadəni işlədirilər) deyə 8 yaşlı 20 uşaq civildəyirdi. “Catch ya later (Görüşərik)!” Əlbəttə ki, mən ingilis dilinin öyrənilməsinin arzu ediləcək dərəcədən daha çox artdığını görürdüm. Bu günə qədər tələbələrim mənə buraya Amerikaya məktublar yazar və məktublarında “I wanna go...” I gotta get...” kimi amerikan ifadələrindən istifadə edirlər. Bunu onlar “wanna, gonna, oughta, gotta” kimi ifadələrə rast gəlinən “Jazz mahnları”ndan istifadə etdiyimiz dərs zamanı öyrənmişdilər. Onlar kitab üzərində olan ingilis dilini çoxdan öyrənmişdilər, indi isə amerikanlıların əslində necə danışdığını öyrənmək istəyirdilər.

Tələbələrimin söz ehtiyatı “boogie board” (sörf lövhəsinin bir növü) və “out in the boonies” (ucqar ərazilərdə) ifadələri ilə rəngarəngləşdi. Onların hamisının təəccübünə səbəb olan dərs supermarketlər haqda olan dərs idi. Çünkü o zaman bu çox az tanınan bir anlayış idi (lakin bu gün şəhərin hər bir tərəfində kiçik supermarketlər əmələ gəlməkdədir). “Shrink-wrap packaging” (ərzaqı bükəmək üçün istifadə olunan xüsusi sallofan), “bar-codes” (əmtənin qiymətini özündə əks etdirən kod), “zip-locs” (ağzı bağlanan sallofan bağlamalar) və “pea-nut butter” (yer findığı yağı) anlayışları açıq bazarlarda təbiətin bəxş edə biləcəyi ən yaxşı şeyləri almağa öyrəşmiş tələbələrin marağına səbəb olurdu. Onlar konservatlarla doldurulduğundan bir ay saxlanıla bilən çörəyi təsəvvür belə edə bilmirdilər! Axi Bakıda hər gün qonşuluqda olan çörəkçi dükanına gedərək ocaqdan təzəcə çıxan isti çörək almaq adı bir şeydir.

Dil kasetlərinə qulaq asmaq çox az tələbəyə nəsib olmuşdu. Buna baxmayaraq görürdüm ki, tələbələrin tələffüzü aydın duyulan rus ləhcəsi olan Britaniya tələffüzü kimi idi. Mənim amerika ləhcəm, əsasən də mən “shedj-jul” demək əvəzinə “skeh-jul (schedule) (cədvəl), “lorry” demək əvəzinə “truck” (yük maşını) sözlərini istifadə etməm onları daha da çəşdirirdi.

Yeni yaradılmış Bakı Beynəlxalq Məktəbində (1-8-ci siniflər üçün) şagirdlərim ingilis dilini rus dilli müəllimlərindən öyrənmiş və “little” (balaca) sözünü “lee-tul” kimi tələffüz edirdilər. Onların Britaniyalı müəllimləri isə onlara həmin sözü “lit-tul” kimi tələffüz etməyi öyrətmışdilər. Daha sonra mən gəldim və onlara bu sözü “lid-dul” kimi tələffüz etməyi öyrətdim. Zavallı doqquz yaşlı kiçik Sevinc sadəcə olaraq bir qədər su içmək istədikdə bu üç tələffüz - ”lee-tul,” ”lit-tul,” ”lid-dul” arasında çəş-baş qalırdı.

Bakıda ingilis dili dərsləri demək mənə çox şey öyrətdi. Belə ki, biz yalnız dil deyil, mədəniyyət mübadiləsi də edirdik. Sanki “mini-səfir” kimi özümdə Amerikanı yaxşı təmsil etmək məsuliyyətini duyurdum. Tələbələrimdən çoxu Azərbaycanın sərhədlərindən kənarda səyahətdə olmadığından ABŞ-dakı həyat haqda söhbətlərim onların böyük marağına səbəb olurdu. Çoxları Hollivud fantaziyalarından və ya bəzi hallarda Sovet təbliğatından doğan təəssüratlara malik idilər. Onlara təsvir etdiyim həyat Norman Rokfellerin (40-50-ci illərdə çox məşhur olan Amerikan rəssami; o, əsərlərində şirin, gözəl və sadə həyat portretləri yaradırdı) portretlərində olan həyata bənzədiyindən onların fikirlərində təzad yaratmışdı. Lakin inanıram ki, həmin həyat hələ də Amerikada mövcud olan həyatdır və mən bununla fəxr edirəm.

Həm tələbələrim, həm də mən dünyanın bugünkü vəziyyətini qəbul edərək, diqqətimizi bizim daha xeyirxah saydığımız şeylərə yönəldərək ölkələrimizin ən yaxşı şeylərini bir-birimizlə bölüşürdü. O siniflərdə mədəni həyat və adət-ənənələr haqda öyrəndiklərim nəticəsində tələbələrimə məhəbbət hissi duydum. Məncə azərbaycanlı tələbələrin də eyni zamanda mənim ölkəmə məftun olduğunu desəm yanılmaram.

Süzan Kornel 1993-cü il Sentyabr ayından bu bölmə üçün yazılar hazırlayır. Internetdə onun keçmiş məqalələrini tapa bilərsiniz. Azerbaijan International jurnalının veb səhifəsində (<http://www.azer.com>) “Bakı Haqda Gündəlik” bölməsinə baxın.

---

Tərcümə etdi: Gülnar Aydəmirova

Yoxladı: Ülviiyə Məmmədova

Redaktə etdi və veb üçün hazırlardı: Aynurə Hüseynova